

Vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri haqqında

Y A D D A Ş

Vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrə əməl etmək hər bir vergi ödəyicisinin borcudur. Lakin müşahidələrin nəticəsi göstərir ki, heç də bütün hallarda vergi ödəyiciləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinə məsuliyyətlə yanaşmır və vergi qanunvericiliyinin tələblərinə tam əməl etmirlər. Bu da son nəticədə onlara qarşı inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilməsi ilə nəticələnir. Sizə təqdim etdiyimiz bu “**YADDAŞ**”ın hazırlanmasının məqsədi də belə halların qarşısının alınmasına xidmət edir. Bu yaddaşdan istifadə etməklə vergi ödəyiciləri vergilərlə bağlı hansı vəzifələrə malik olduqları və həmin vəzifələri vaxtında yerinə yetirmədikdə tətbiq olunan cərimə və maliyyə sanksiyaları barədə məlumat əldə edə bilərlər.

Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi sayılır.

Vergi ödəyicisilərinin vəzifələri aşağıdakılardır:

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
- qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
- gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
- vergi bəyannamələrini (hesabatını) təqdim etmək;
- vergi orqanlarının qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;
- vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək;

- qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;

- bəzi fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları (NKA) vasitəsilə həyata keçirmək;

- nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək;

- istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, NKA-dan istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək;

- sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabların açılması üçün vergi orqanlarından alınmış şəhadətnamə-dublikatların bildiriş hissəsində müvafiq qeydlər etməklə, bu hesablar üzrə əməliyyatlar aparıldığı tarixədək vergi orqanına təqdim etmək;

- «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılmasını və istifadəsini təmin etmək;

- vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək və bu kimi digər vəzifələri yerinə yetirmək.

Vergi ödəyiciləri vergilərlə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrini tam və vaxtında icra etməyə borcludurlar. Əks təqdirdə onlara müvafiq qanunvericiliklərə uyğun olaraq məsuliyyət tədbirləri görülməlidir.

Vergi ödəyiciləri, vergi agentləri və onların qanuni nümayəndələri vergi qanunvericiliyinin pozulmasına görə Vergi Məcəlləsi, İnzibati Xətalər Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Vergi hüquqpozmalarına qarşı tətbiq edilən məsuliyyət tədbirləri

I	Vergi qanunvericiliyinin pozulması halları	Vergi Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları və faizlər
1	<ul style="list-style-type: none"> - Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi; - Olduğu yer barədə ərizənin verilməməsi; - Digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsi; - «Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınması (Vergi Məcəlləsi, maddə 58.2). 	40 manat
2	Vergi hesabatının və ya hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olmadığı halda vergi orqanına vergi hesabatı əvəzinə arayışın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsi (Vergi Məcəlləsi, maddə 57.1).	40 manat
3	Sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə vergi orqanına təqdim edilməməsi və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsi, habelə sənədlərin və ya məlumatların tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmaması (Vergi Məcəlləsi, maddə 57.3).	100 manat
4	Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatması vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) (Vergi Məcəlləsi, maddə 58.1).	Azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında
5	Vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda isə vergi orqanının hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının	Aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında

	ödənilməsinə dair vergi orqanına göndərilmiş bildirişdə göstərilən 5 gün müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından Mülki Məcəllədə nəzərdə tutulmuş hesabdən pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla nağd qaydada məxaric əməliyyatları aparıldıqda (Vergi Məcəlləsi, maddə 58.3).	
6	Vergi ödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsi (Vergi Məcəlləsi, maddə 58.4).	ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında
7	ƏDV məqsədləri üçün qeydiyyat qüvvəyə minmədən və ya ləğv edildiyi halda ƏDV üzrə elektron vergi hesab-fakturasının təqdim edilməsi (Vergi Məcəlləsi, maddə 58.5).	Təqdim edilmiş elektron vergi hesab-fakturasında göstərilmiş vergi məbləğinin 100 faizi miqdarında
8	Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq Vergi Məcəlləsinin 175.8-ci maddəsində göstərilən şəxslər, yəni ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə (Vergi Məcəlləsi, maddə 58.6).	Vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında
9	Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, yəni NKA və ya ciddi hesabat blankları tətbiq edilmədən (NKA quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən NKA-dan istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılması, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, NKA-dan istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması (Vergi Məcəlləsi, maddə 58.7).	<ul style="list-style-type: none"> - təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə 2.000 manat - təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə 4.000 manat - təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1.200 manat, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün

		istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai işə fəaliyyəti ilə məşğul olan şəxslərə 6.000 manat
10	Xammalın, materialların, yarımfabrikatların, hazır məhsulların və digər sərvətlərin, habelə pul vəsaitinin 1.000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsi və ya uçota alınmaması (Vergi Məcəlləsi, maddə 58.8).	- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1.000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında - il ərzində belə hallara təkrar yol verildikdə , gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1.000 manatdan çox olan hissəsinə 10 faiz miqdarında
11	Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş plombların vurulması və açılması arasındakı müddətdə nəzarət-ölçü cihazlarının göstəricilərində dəyişikliklərin edilməsi, texnoloji avadanlıqlardakı plombların zədələnməsi, istehsal olunmuş məhsulların aksiz markası ilə markalanmaması, tam uçota alınmaması, aksiz markaların inventarizasiyasında kənarlaşmalara yol verilməsi, eləcə də Vergi Məcəlləsinin 191.2-ci maddəsinin tələblərini pozmaqla hazır məhsulun istehsal sahəsindən kənara çıxarılması (Vergi Məcəlləsi, maddə 58.9).	5.000 manat
12	Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması (Vergi Məcəlləsi, maddə 58.10).	İşəgötürənə hər bir belə şəxs üzrə 1.000 manat
13	Vergi orqanından şəhadətnamə-dublikat alınmadan sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident bank idarələrində və digər qeyri-rezident kredit təşkilatlarında hesabın açılması (Vergi Məcəlləsi, maddə 58.11).	Açılmış hesaba (rezident banklar tərəfindən qeyri-rezident banklarda açılmış müxbir hesablar istisna olmaqla) mədaxil edilmiş pul vəsaitinin 100 faiz miqdarında
14	Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına 1. Şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki	Hər açılmış hesab üçün 400 manat

	şəxslərə hesablaşma hesabı və ya digər hesablar açdıqda (Vergi Məcəlləsi, maddə 61.1).	
	2. Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onun vergilərin ödənilməsinə dair tapşırıqlarını, habelə vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyinə uyğun tutulması, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən həcmdə vəsaitin dondurulması haqqında vergi orqanlarının sərəncamlarını icra edilməməsi (Vergi Məcəlləsi, maddə 60.1.2).	Növbəliyi pozmaqla aparılan əməliyyatların məbləğlərinin, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən həcmdə vəsaitin dondurulması haqqında vergi orqanlarının sərəncamlarında göstərilən məbləğlərin 50 faizi miqdarında. Bu zaman tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır
15	Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə (Vergi Məcəlləsi, maddə 59).	Ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə, vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur
16	Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ödəyicisinin vergi öhdəliklərinin ödənilməsi müddətinədək yazılı şəkildə əsaslandırılmış və onun tərəfindən vergi öhdəliyinin yerinə yetirilməsi üçün müvafiq girovun və ya zəmanətin verildiyini özündə əks etdirən müraciəti olduqda (Vergi Məcəlləsi, maddə 85).	Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər. Həmin müddət ərzində vergi ödəyicisinə faizlər hesablanmır
17	Vergilər üzrə borcların alınması qaydası, yəni 1. Vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə (Vergi Məcəlləsi, maddə 65.1).	Vergi orqanı hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə "Bildiriş" göndərir.

	2. Vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları “Bildiriş”də göstərilən 5 gün müddətində ödənilmədikdə (vergi ödəyicisinin özü tərəfindən hesablanmış və bəyan edilmiş vergilər və onun yazılı razılığı olduğu hallar istisna olmaqla) “Vəsaitin dondurulması haqqında icra sənədi olan Sərəncam”ın verilməsi (Vergi Məcəlləsi, maddə 65.2).	Vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında müvəkkil banka və ya digər kredit təşkilatına icra sənədi olan “Sərəncam” verir
	3. Vergi ödəyicisinin özü tərəfindən hesablanmış və bəyan edilmiş vergilər vergi orqanının bu barədə ona göndərdiyi “Bildiriş”də göstərilən 5 gün müddətində ödənilmədikdə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə göndərilmiş “Bildiriş”in vergi ödəyicisi tərəfindən alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə, məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq, vergi ödəyicisinin yazılı razılığı olduğu halda “Borcların alınması haqqında (ödəniş) sənədi olan Sərəncamın” verilməsi (Vergi Məcəlləsi, maddə 65.2.1).	Vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilər üzrə borcların dövlət büdcəsinə alınması üçün müvəkkil banka və ya digər kredit təşkilatına icra (ödəniş) sənədi olan “Sərəncam” verir. Sərəncamları bank və digər kredit təşkilatı Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcılığına uyğun olaraq icra edirlər
	4. Vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsi barədə göndərilmiş “Bildiriş” alındığı tarixdən 30 təqvim günü müddətində vergi ödəyicisi tərəfindən məhkəməyə şikayət verildikdə (Vergi Məcəlləsi, maddə 65.2.2).	Vergi ödəyicisi tərəfindən məhkəməyə şikayət verildikdə dondurulma sərəncamı qüvvədə saxlanılmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq müvəkkil banka və ya digər kredit təşkilatına verilmiş icra (ödəniş) sənədi olan “Sərəncam”ın icrası təmin edilir
18	Vergi ödəyicisi tərəfindən vergi borclarını, faizləri və maliyyə sanksiyalarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə büdcəyə ödənilməməsi (Vergi Məcəlləsi, maddə 89).	Vergi borclarının, vergi borcları üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə təmin etmək üsulu kimi vergi ödəyicisinin əmlakı vergi orqanının rəhbərinin qərarına əsasən siyahıya alınır. Əmlakı siyahıya alınmış vergi ödəyicisinin vergilər üzrə borcları ödənilənədək bu əmlaka sərəncam vermək hüququ məhdudlaşdırılır
19	Vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına əsas olmadan təqdim etməməsi (Vergi Məcəlləsi, maddə 57.2).	100 manat

20	Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə (Vergi Məcəlləsi, maddə 90.1).	Vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edilir
21	Vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış təşkilat tərəfindən məhkəmənin qərarı qüvvəyə mindikdən sonra ixtisaslaşdırılmış açıq hərracda satılmasından əldə edilən gəlirin yönəldilməsi (Vergi Məcəlləsi, maddə 90.4).	Əmlakın satılmasından əldə edilən məbləğlər - əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə hesablanmış vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi isə vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. - əmlakın satışından daxil olan pul vəsaiti vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsi üçün kifayət etmədikdə və ya əmlak qanunvericilikdə nəzərdə tutulmuş qaydada satılmadıqda, borcların dövlət büdcəsinə ödənilməsinə təmin etmək məqsədilə icra məmuru tərəfindən vergi ödəyicisinin həmin borclarının qalan məbləği həcmində digər əmlakı qanunvericilikdə nəzərdə tutulmuş qaydada siyahıya alına bilər
II	Vergi hüquq pozuntularına görə inzibati xətalərin törədilməsi halları	İnzibati Xətalər Məcəlləsinə əsasən tətbiq edilən inzibati cərimələr
1	Lisənziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə, yəni: 1. Lisənziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma (İnzibati Xətalər Məcəlləsi, maddə 210.1).	Fiziki şəxslərə 2.000 manatdan 3.000 manatadək Vəzifəli şəxslərə 5.000 manatdan 10.000 manatadək Hüquqi şəxslərə 20.000 manatdan 30.000 manatadək
	2. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən müvafiq diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olma (İnzibati Xətalər Məcəlləsi, maddə 210.2).	400 manatdan 600 manatadək

2	<p>Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə, yəni:</p> <ul style="list-style-type: none"> - Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma, yaxud - Lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 398). <p>Bu əməllər xeyli məbləğdə (20.000 manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.1-ci və 192.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.</p> <p>Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.</p>	İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək
3	<p>Vəkil adından qanunsuz istifadəyə görə, yəni:</p> <p>"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunması (İnzibati Xətalər Məcəlləsi, maddə 399).</p>	Fiziki şəxslərə 200 manatdan 300 manatadək Vəzifəli şəxslərə 600 manatdan 800 manatadək
4	<p>Qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə, yəni:</p> <ul style="list-style-type: none"> - Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 401.1) - Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 401.2). <p>Bu əməllər xeyli məbləğdə (20.000 manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-1.1-ci, 192-1.2-ci və 192-1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.</p>	3.000 manatdan 4.000 manatadək

<p>5</p>	<p>Lotereyalar haqqında qanunvericiliyin pozulmasına görə, yeni:</p> <ul style="list-style-type: none"> - Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyatda alınmamış digər lotereyaların keçirilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 429.0.1). - Stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı tərəfindən istənilən formada təkliflərin edilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 429.0.2). - Lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 429.0.3). <p>Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi İnzibati Xətalər Məcəlləsinin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192-1.1-ci maddəsinə müvafiq olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.</p>	<p>Fiziki şəxslər 800 manatdan 900 manatadək Vəzifəli şəxslər 1.000 manatdan 2.000 manatadək Hüquqi şəxslər 8.000 manatdan 9.000 manatadək</p>
<p>6</p>	<p>Yalançı sahibkarlığa görə, yeni</p> <p>Kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin yaradılması (İnzibati Xətalər Məcəlləsi, maddə 402).</p> <p>Bu əməllər xeyli məbləğdə (20.000 manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193.1-ci və 193.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.</p> <p>Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.</p>	<p>İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 misindən 4 mislinədək</p>

7	<p>Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə görə, yeni: Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrə qeydə alınmış faktların sonrakı dəyişikliyin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanlarına yanlış məlumatların verilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 403).</p>	<p>Fiziki şəxslər 700 manat Hüquqi şəxslər 4.000 manat</p>
8	<p>Ləğv etmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 404).</p>	<p>Vəzifəli şəxslər 1.000 manat</p>
9	<p>Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə görə, yeni: Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyin qeydiyyata alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanlarına, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinə müraciət olunmaması (İnzibati Xətalər Məcəlləsi, maddə 405).</p>	<p>Vəzifəli şəxslər 1.000 manatdan 2.000 manatadək Hüquqi şəxslər 2.500 manatdan 3.000 manatadək</p>
10	<p>Saxta müflisləşməyə görə, yeni: Kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsinə təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etmə (İnzibati Xətalər Məcəlləsi, maddə 406).</p>	<p>İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək</p>

	Bu əməllər xeyli məbləğdə (20.000 manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 212.1-ci və 212.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.	
11	<p>Qəsdən müflisləşməyə görə, yeni: Kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması (İnzibati Xətalər Məcəlləsi, maddə 407).</p> <p>Bu əməllər xeyli məbləğdə (20.000 manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.</p>	İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 misindən 4 mislinədək
12	Valyuta tənzihi qaydalarının pozulmasına görə, yeni:	İnzibati xətanın bilavasitə obyektinə olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizindək
	1. Valyuta tənzihi haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 430.1).	İnzibati xətanın bilavasitə obyektinə olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizindək
	2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 430.2).	Vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyektinə olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizindək Hüquqi şəxslər inzibati xətanın obyektinə olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizindək
3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının pozularaq aparılması (İnzibati Xətalər Məcəlləsi, maddə 430.3).		

	4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması (İnzibati Xətalər Məcəlləsi, maddə 430.4).	Vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyektinə olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək Hüquqi şəxslər inzibati xətanın obyektinə olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək
13	Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısına görə, yəni: 1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda, yəni 500 manatadək olan məbləğdə satılmasına, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması (İnzibati Xətalər Məcəlləsi, maddə 450.1).	Aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə Fiziki şəxslərə 150 manatdan 250 manatadək Vəzifəli şəxslərə 300 manatdan 500 manatadək Hüquqi şəxslərə 1.500 manatdan 2.500 manatadək
	2. Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda, yəni 50 manatadək olan məbləğdə satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması (İnzibati Xətalər Məcəlləsi, maddə 450.2)	100 manat
14	Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının belə nəzarət markası olmadan satış və yayılma məqsədi ilə saxlanması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və ya digər üsullarla yayılması (İnzibati Xətalər Məcəlləsi, maddə 451). Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği İnzibati Xətalər Məcəlləsinin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən, yəni fiziki şəxslərdən alınan inzibati cərimənin məbləği 5.000 manatdan, vəzifəli şəxslərdən alınan inzibati cərimənin məbləği 10.000 manatdan, hüquqi şəxslərdən alınan inzibati cərimənin məbləği isə 50.000 manatdan artıq ola bilməz.	Nəzarət markası olmayan mallar, məmulatlar və məlumat materialları müsadirə edilməklə, onların hər birinə görə: Fiziki şəxslər 50 manat Vəzifəli şəxslər 100 manat Hüquqi şəxslər 150 manat
15	Az miqdarda, yəni 20.000 manatadək olan məbləğdə vergiləri ödəməkdən yayınma (İnzibati Xətalər Məcəlləsi, maddə 460).	İnzibati xətanın bilavasitə obyektinə olmuş vergilərin və ödənişlərin məbləğinin 30 faizindən 70

	Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.	faizinədək
16	Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə Vergilər Nazirliyinə təqdim edilməməsi (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) (İnzibati Xətalər Məcəlləsi, maddə 461.1).	Vəzifəli şəxslər 50 manat
17	"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun tutulması barədə hesabatın Vergilər Nazirliyinə təqdim edilməməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 461.2).	Vəzifəli şəxslər 50 manat
18	Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulmasına görə, yəni: Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət rüsumunun düzgün tutulmaması, yaxud dövlət büdcəsinə vaxtında və ya tam ödənilməməsi (İnzibati Xətalər Məcəlləsi, maddə 467).	Vəzifəli şəxslər 500 manatdan 700 manatadək
19	"Dini etiqaad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın (kağız və ya elektron daşıyıcılarında), audio və ya videomaterialların, mal və məmulatların, yaxud dini məzmunlu başqa məlumat materiallarının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarında satılması (İnzibati Xətalər Məcəlləsi, maddə 516.0.2).	İnzibati xətanın bilavasitə obyektivi olmuş ədəbiyyat nümunələri, mal və məmulatlar və materiallar müsadirə edilməklə, Vətəndaşlar 2.000 manatdan 2.500 manatadək Vəzifəli şəxslər 8.000 manatdan 9.000 min manatadək Hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2.000 manatdan 2.500 manatadək məbləğdə cərimə edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır
20	Vergi xidməti sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsi (<i>sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu İnzibati Xətalər</i>	Fiziki şəxslərə 50 manatdan 100 manatadək Vəzifəli şəxslərə 350 manatdan 500 manatadək

	<i>Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla</i> (İnzibati Xətalər Məcəlləsi, maddə 545).	
21	Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi və sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olması (İnzibati Xətalər Məcəlləsi, maddə 602.4)	Vəzifəli şəxslər 1.000 manatdan 1.500 manatadək
III	Vergi hüquq pozuntularına görə cinayət əməllərinin törədilməsi halları	Cinayət Məcəlləsinə əsasən tətbiq edilən cəzalar
1	<p>Qanunsuz sahibkarlığa görə, yəni dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda, habelə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) gəlir əldə etməklə törədildikdə (Cinayət Məcəlləsi, maddə 192.1).</p> <p>Bu maddədə nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.</p> <p>Eyni əməllər:</p> <ul style="list-style-type: none"> - külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) ziyan vurduqda; - külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) gəlir əldə etməklə törədildikdə; - mütəşəkkil dəstə tərəfindən törədildikdə (Cinayət Məcəlləsi, maddə 192.2). 	<p>Cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə</p> <p>Cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 mislindən 5 mislinədək miqdarında cərimə və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>

2	<p>Qanunsuz olaraq lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi ilə vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda, habelə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) gəlir əldə etməklə törədildikdə (Cinayət Məcəlləsi, maddə 192-1.1).</p>	<p>Cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarında cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsi ilə vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda, habelə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) gəlir əldə etməklə törədildikdə (Cinayət Məcəlləsi, maddə 192-1.2).</p>	<p>Cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarında cərimə və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Bu əməllər</p> <ul style="list-style-type: none"> - təkrar törədildikdə; - külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) ziyan vurduqda və ya külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) gəlir əldə etməklə törədildikdə; - mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə (Cinayət Məcəlləsi, maddə 192-1.3). 	<p>Cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 mislindən 5 mislinədək miqdarında cərimə və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
3	<p>Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyətini həyata keçirmək niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda, habelə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) gəlir əldə etməklə törədildikdə (Cinayət Məcəlləsi, maddə 193.1).</p> <p>Bu maddədə nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.</p>	<p>Cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə</p>

	<p>Eyni əməllər:</p> <ul style="list-style-type: none"> - külli miqdarda, yəni 100.000 manatdan artıq olan məbləğdə ziyan vurduqda; - külli miqdarda, yəni 100.000 manatdan artıq olan məbləğdə gəlir əldə etməklə törədildikdə; - mütəşəkkil dəstə tərəfindən törədildikdə (Cinayət Məcəlləsi, maddə 193.2). 	<p>Cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 3 mislindən 5 mislinədək miqdarında cərimə və ya 1 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
4	<p>Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaya görə, yəni</p> <p>1. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin ihəyata keçirməsi (Cinayət Məcəlləsi, 193-1.1.1).</p>	<p>2.000 manatdan 5.000 manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>2. Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi (Cinayət Məcəlləsi, 193-1.1.2).</p>	<p>2.000 manatdan 5.000 manatadək cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Eyni əməllər:</p> <ul style="list-style-type: none"> - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; - təkrar törədildikdə; - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (Cinayət Məcəlləsi, 193-1.2). 	<p>3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Cinayət Məcəlləsinin 193-1.1-ci və ya 193-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:</p> <ul style="list-style-type: none"> - mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; - külli miqdarda (yəni 45.000 manatdan artıq olan məbləğdə) törədildikdə (Cinayət Məcəlləsi, maddə 193-1.3). 	<p>3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə</p>

5	<p>Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə, yeni təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda (Cinayət Məcəlləsi, maddə 195.1).</p>	<p>Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarında cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Eyni əməllərlə külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) ziyan vurduqda (Cinayət Məcəlləsi, maddə 195.2).</p>	<p>Cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarında cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
6	<p>Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma (Cinayət Məcəlləsi, maddə 167-2.1).</p>	<p>5.000 manatdan 7.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Eyni əməllər; - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; - təkrar törədildikdə; - vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (Cinayət Məcəlləsi, maddə 167-2.2).</p>	<p>7.000 manatdan 9.000 manatadək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
7	<p>Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma (Cinayət Məcəlləsi, maddə 205-1).</p> <p>Qeyd: Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur.</p>	<p>1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə</p>

8	Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurulmuşdursa (Cinayət Məcəlləsi, maddə 205-2.1).	Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
	Eyni əməllər: - təkrar törədildikdə; - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; - külli miqdarda, yəni 100.000 manatdan artıq olan məbləğdə ziyan vurduqda (Cinayət Məcəlləsi, maddə 205-2.2).	Cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə
9	Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (Cinayət Məcəlləsi, maddə 162-1.1).	7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə
	Eyni əməllər təkrar törədildikdə (Cinayət Məcəlləsi, maddə 162-1.2).	3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə
10	Müflisləşmə zamanı qanunsuz hərəkətlər, yəni 1. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər məlumatların gizlədilməsi, əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması ilə xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda (Cinayət Məcəlləsi, maddə 210.1)	Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarında cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə

	2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların əmlak tələblərinin təmin edilməsi, habelə müflisləşmiş borclunun üstünlük verdiyi kreditor tərəfindən əmlakın qəbul edilməsinin digər kreditorlara ziyan vurduğunu bilə-bilə həmin əmlakın qəbul edilməsi ilə külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) ziyan vurduqda (Cinayət Məcəlləsi, maddə 210.2).	Cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarında cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə
11	Qəsdən müflisləşmə, yəni kommersion təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün və ya digər şəxslərin manefeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda (Cinayət Məcəlləsi, maddə 211.1).	Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə
	Eyni əməllər külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda (Cinayət Məcəlləsi, maddə 211.2).	Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə
12	Saxta müflisləşmə, yəni kommersion təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda (yəni 20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda (Cinayət Məcəlləsi, maddə 212.1).	Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə
	Eyni əməllər külli miqdarda (yəni 100.000 manatdan artıq olan məbləğdə) ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda (Cinayət Məcəlləsi, maddə 212.2).	Cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə

13	<p>Vergi ödəməkdən yayınma, yeni xeyli miqdarda (20.000 manatdan yuxarı, lakin 100.000 manatdan artıq olmayan məbləğdə) vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma (Cinayət Məcəlləsi, maddə 213.1).</p>	<p>Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Eyni əməllər: - mütəşəkkil dəstə tərəfindən törədildikdə; - külli miqdarda (yeni 100.000 manatdan yuxarı olan məbləğdə) törədildikdə (Cinayət Məcəlləsi, maddə 213.2).</p> <p>Cinayət Məcəlləsinin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.</p>	<p>Cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
14	<p>Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yeni 500 manatdan 2.000 manatadək olan məbləğdə satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə (Cinayət Məcəlləsi, maddə 213-1.1).</p>	<p>1.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
	<p>Cinayət Məcəlləsinin 213-1.1-ci maddələrində nəzərdə tutulmuş əməllər; - külli miqdarda, yeni 2.000 manatdan yuxarı olan məbləğdə törədildikdə; - təkrar törədildikdə; - qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (Cinayət Məcəlləsi, maddə 213-1.2).</p>	<p>5 ilədək müddətə azadlıqdan məhrum etmə</p>
15	<p>Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (yeni 50 manatdan 1.000 manatadək olan məbləğdə) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda, yeni 50 manatdan 1.000 manatadək olan məbləğdə alma (Cinayət Məcəlləsi, maddə 213-1.3).</p>	<p>1.000 manatdan 2.000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək azadlıqdan məhrum etmə</p>
	<p>Cinayət Məcəlləsinin 213-1.3-cü maddələrində nəzərdə tutulmuş i əməllər külli</p>	<p>2 ilədək müddətə islah işləri və ya 2 ilədək</p>

	miqdarda, yəni 1.000 manatdan yuxarı olan məbləğdə törədildikdə (Cinayət Məcəlləsi, maddə 213-1.4).	müddətə azadlıqdan məhrumetmə
16	Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməməyə görə, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qəraradını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə (Cinayət Məcəlləsi, maddə 306.1).	1.000 manatdan 3.000 manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə
	Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə (Cinayət Məcəlləsi, maddə 306.2).	3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4.000 manatdan 6.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə
IV	Vergi hüquq puzuntalarına görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması halları	Miqrasiya Məcəlləsinə əsasən vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müddəti
1	Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda (Miqrasiya Məcəlləsi, maddə 9.3.6).	Məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək
2	Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda (Miqrasiya Məcəlləsi, maddə 9.3.6-1).	Məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək
V	Vergi hüquq puzuntalarına görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsinin	Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından

	müvəqqəti məhdudlaşdırılması halları	getməsinin müvəqqəti məhdudlaşdırılması müddəti
1	Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda (Miqrasiya Məcəlləsi, maddə 17.1.6).	Məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək
2	Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda (Miqrasiya Məcəlləsi, maddə 17.1.6-1).	Məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək

Dünyanın bir çox ölkələrinin, xüsusən inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vergi qanunvericiliyinin pozulmasına görə daha sərt cəza tədbirləri tətbiq olunur və bu cəzaların sərtləşdirilməsi qanunlara düzgün əməl edilməsinə müsbət təsir göstərir. Məsələn ABŞ qanunvericiliyində şüurlu surətdə vergi ödəməkdən yayınmağa cəhd edilmə, ağırlıq dərəcəsindən, kommersiya əhəmiyyətindən asılı olaraq ən ağır cinayət kimi təfsir olunur və bu əmələ görə istənilən hüquqi və ya fiziki şəxslər qanunvericilikdə göstərilən sanksiyalarla yanaşı məhkəmənin qərarı ilə 100 min dollar cərimə və ya 5 il ərzində həbs cəzasına məhkum olunma nəzərdə tutulub.

Azərbaycan Respublikasında əlverişli vergi mühitinin yaradılması, sahibkarlığın inkişafı və investisiyanın təşviq edilməsi ilə əlaqədar müvafiq qanunvericilik bazası mövcuddur. Ölkəmizdə vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilən mövcud cərimə və maliyyə sanksiyaları da bir o qədər sərt deyil, lakin vergi qanunvericiliyinin mütəmadi qaydada pozulması, vergidən yayınma nəticədə cəza tədbirlərinin sərtləşdirilməsinə gətirib çıxara bilər.

Hörmətli vergi ödəyiciləri, mövcud qanunvericiliyin tələblərinə tam və vaxtında əməl etməklə Siz öz vəzifələrinizi yerinə yetirmiş olarsınız və maliyyə sanksiyalarına, inzibati cəzalara məruz qalmazsınız.

BİZİMLƏ ƏLAQƏ: Vergi qanunvericiliyinin tətbiqi ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1), rəsmi internet sahifəmizə müraciət edə bilərsiniz: <http://www.taxes.gov.az>